

Tarixə qısa nəzər

Çayrud kəndi ezmətli, uca dağlara söykenib. Yalçın qayalarla baş-başa verib. Kəndin yetirməsi İbadulla müəllimin sözlerilə desək, "Çayrud gözelliyinə görə gəlinə bənzəyir. Onun mərkəzindən keçən çay gəlinin bərli-bəzəkli, almazlı-qasılı kəmərini, dağların başında oynayan buludları isə ağ örpeyini xatırladır."

Çayrud rayon mərkəzindən 18 kilometr aralıda yerləşir. Yurdumuzun qədim yaşayış məskənlərinən biridir. Kəndin "Danqıtibə" adlanan ərazisində qazıntı zamanı təpələnmiş mis eşya və alətlər burada mis dövründə yaşayışın olmasına səbüt edir. "Çola kujə" məhəlləsindəki daş qutu qəbirlər isə bizim eranın III əsrində kənddə insanların məskunlaşdırğından soraq verir.

Fransız arxeoloqu Jak de Morgan 1890-ci ildə kənddə qazıntı apararkən tunc və dəmir dövrlərinə aid tapıldığı alətləri, məişət əşyalarını Fransanın Jermen muzeyinə təhvil vermişdir. Həmin muzeydə Çayrud kəndi ilə yanaşı, Lerikin digər kəndlərindən aparılmış 300-ə yaxın eksponat bu gün də qorunur.

XVII əsrin ikinci yarısından kəndə köç başlanıb. 1902-ci ilin siyahıya alınmasına görə, Çayruddada 73 evde 657 kişi və 321 nəfər qadın yaşayıb. Böyük Vətən Müharibəsinə 115 nəfər səfərbər edilib. Onlardan 52 nəfər həlak olub, 25 nəfər geri qayıdır, qalanları itkin düşüb.

Çayrud Qarabağ döyüslərində 4 nəfər şəhid vərib. Nankor qonşularımızla mühabibədə "Rembo" ləqəbini qazanmış Elxan Əlibəyli böyük şücaət, igidlilik göstərib və ümummilli lider Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medali ilə təltif olunub.

Ürəkləri doğma kəndlə döyüñür

Çayrud əhalisinin sayına görə Lerikin ən böyük kəndlərindən biridir. Dağlara sıyrılmış bu qədim yurd yerinde 2 min nəfər əhali yaşayır. Keçən əsrin 50-ci illərində kənddən qonşu rayonlara, Bakıya, Sumqayıta və digər şəhərlərə xeyli əhali köçüb. Təkcə Bakı və Sumqayıt şəhərlərində 500-ə yaxın çayrudlu ailəsi yaşayır.

1920-ci ildən kənddə məktəb fəaliyyət göstərir. Bir neçə il əvvəl müasir layihə əsasında yeni tipli məktəb binası tikilərək şagirdlərin və pedaqoji kollektivin ixtiyarına verilib. Təhsil ocağı kompüterlərlə,

ÇAYRUDUN GÖZƏL NÖVRAĞI

Kənddə yeni ənənənin əsası qoyuldu

yeni laboratoriya və avadanlıqlarla, idman zalı, istilik sistemilə təchiz edilib. Tədrisin keyfiyyətini yüksəltmək üçün pedaqoji kollektiv var qüvvəsilə çalışır.

Çayrud məktəbi özünməxsus ənənələrə malikdir. Bu məktəbi yetirmələrinə görə bəzən Qori Müəllimlər Seminarıyası ilə müqayisə edirlər. Məktəbin məzunları arasında 6 nəfər elmlər doktoru, 30-dan çox elmlər namizədi, aspirant, doktorant, magistr, çoxlu həkim, hüquqşunas, jurnalist, mühəndis, iqtisadçı, hərbçi, incəsənət xadimləri və digər peşə sahibləri vardır. Harada yaşamasından asılı olmayaq, hər bir çayrudlu doğma kəndə, el-obaya bağlıdır.

Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Yaqub Rəfiyev Rusiya, Almaniya, Hollandiya, Türkiyə və digər xarici ölkələrdə xeyli çayrudlunun yaşadığını, qətblərinin doğma kəndlə döyündüyünü bildirir. Oğlu Pərvizin Bakıda böyüdüyünü, lakin kəndi heç vaxt unutmadığını, aparılan quruculuq işlərinə dəstək verdiyini söyləyir. Bu hissi valideynlər uşaq yaşlarından övladlarına aşılıyırlar. Harada çayrudlu varsa, el-obanın təəssübünü çəkir, doğma Lerikin, ölkəmizin adını uca tutur.

Yaqub müəllim həm də Lənkəranda özəl klinikinan şöbə müdürüdür. İş otağının qapısında bir yazı diqqətimizi çəkdi: "Heç bir maddi imkanı olmayan xəstələr mənə müraciət edə bilərlər." Bu, Çayrud kəndinin yetirməsinin insan pərvərliyinə, xeyirxahlılığına bir nümunədir. Eləni oxuyan neçə-neçə imkansız xəstə Yaqub həkimə yaxınlaşır, ödənişsiz müayinə və müalicə olunur.

Lerikin ilk alım qadını mərhum Balanaz Kəlbiyeva da 1963-cü ildə Çayrud kənd tam orta məktəbini bitirib. Azərbaycan Dövlət Tibb Universitetində Lenin təqaüdü ilə oxuyub. Təhsilini bitirdikdən sonra doğma universitetdə elmi işlə məşğul olub. Tibb elmləri üzrə fəlsəfə doktoru adını qazanıb. Neçə-neçə ümidiş zəstəyə şəfa verib.

Kəndin digər yetirməsi Arif Dənziyev həyatını

Sumqayıt şəhərinə bağlayıb. 1991-ci ildən "Çayrud" xeyriyyə cəmiyyətinə rehbərlik edir. Söhbət zamanı dedi ki, 90-ci illərin əvvəllerində vəziyyət olduqca ağır idi. Ona görə bu cəmiyyəti yaratdıq. Xeyriyyə cəmiyyətində Bakıda və Sumqayıtda yaşayan çayrudular birləşiblər. Müalicəyə ehtiyacı olan imkansız



həmyerlilərimizə əl tuturug. Dəfn mərasimlərinin xərci cəmiyyət tərəfindən ödənilir. Doğma kəndimizin abadlıq, quruculuq işlərinə köməklik edirik. Qarabağ şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə cəmiyyət tərəfindən xatirə guşəsi inşa edilib, şəhidlərin barelyefi hazırlanıb.

Respublikamızda peşəkar naşir kimi tanınan "Apostrof-A" nəşriyyatının direktoru Akif Dənziyadə doğulub boyra-başa çatdığı kəndə qəlbən bağlıdır. Kəndin xeyrində-şərində yaxından iştirak edir. Neçə-neçə istedadlı həmyerlisinin kitabının işıq üzü görməsində əməyini, xeyirxahlığını əsirgəməyib. Kəndə övlad məhəbbətə hesr etdiyi şeirində deyir:

*"Gəlsən kəndimizə kədəri unut,
Sevinc məbədidir bizim bu Çayrud."*

Kənddə bayram təntənəsi

O gün Çayrud bayram libasına bürünmüdü. Kəndin girişində üzrəngli bayraqımız əzəmetlə dal-

ğalanırdı. Kənddaxili yollar plakat və şuarlarla bəzədilmişdi. Rayonda ilk dəfə olaraq kənd əhalisinin təşəbbüsü və iştirakı ilə aparılan abadlıq, quruculuq işlərinin açılış mərasimi keçirildi.

Tədbirə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun rəhbər işçiləri, Bakıda, Sumqayıtda, Lənkəranda və digər şəhərlərdə yaşayan alımlar, tanınmış ziyanlılar, kənd sakinləri toplaşmışdır.

Mərasimi Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbinin direktor müavini Elçin Mirzəyev açaraq qonaqları salamladı. Avqust ayında ziyalıların təşəbbüsü ilə Çayrud İctimai Birliyinin yaradıldığını, sakinlərin iştirakı ilə qısa müddətə xeyli abadlıq, quruculuq işlərinin görüldüyünü bildirdi.

Kənddaxili yollar 6 metrə yaxın genişləndirilib. İsttinad divarları hörlüb. Yolların kənarlarında suaxarlar qurulub və üstü örtülüb. Bəzi yerlərdə suyun axını üçün borular qoyulub. Piyadalar üçün körpü inşa edilib. Kəndin aşağı məhəlləsindən başlayaraq yolboyu işıqlandırma sistemi qurulub. Çayrudun gecələri nura qərq olur. Gözəllik zövq oxşayır.

Kəndin qəbiristanlığına su çəkilib, ərazidə xeyli abadlıq işləri görülüb. Aparılan tikinti, quruculuq işlərinə 70 min manata yaxın vəsait xərclənib. Bu xeyirxah işdə hər bir çayrudunun əməyi vardır.

Kəndin enerji təchizatı da öz həllini tapıb. Evlədə "mavi alov" şölənər. Elektrik təsərrüfatı yenidən qurulur.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Elman Quliyev çayruduların sevincinə qoşulduğunu, kəndə gözəl bir ənənənin təməlinin qoymadığını, insanlarda torpağa, doğma kəndə böyük məhəbbət gördüğünü bildirdi.

Çayrudun ziyalı potensialı, intellekt səviyyəsi həmişə yüksək olub,-dedi. Həyata keçirilən layihə buna gözəl nümunədir. Çayruduların təşəbbüsünə qoşularaq rayonun digər kəndlərində də abadlıq, quruculuq işlərini görmək mümkündür.

Ağsaqqal ziyalı, təqaüdçü müəllim Nəriman Rəfiyev dedi ki, el gücü-sel güclüdür. Bu işlərdə hamının payı vardır. İşlərin uğurla davam edəcəyinə, kəndimizdən daha da gözəlləşcəyinə eminəm.

"Çayrud" xeyriyyə cəmiyyətinin sedri Arif Dənziyev Çayrud İctimai Birliyinin təşəbbüsünü dəsteklədiklərini, ata-baba yurdularını tezliklə abad, gözəl yaşayış məskəninə çevirəcəklərini bildirdi.

Kənd belədiyyəsinin sedri Dadaş Əlirzayev xarici ölkələrdə yaşayan həmyerlilərinin kəndlə daim əlaqə saxladıqlarını, aparılan quruculuq işlərinə fəal qoşulduqlarını qeyd etdi.

Tədbirdə görkəmli şair Ağacəfer Həsənli, kəndin yetirməsi, istedadlı şair və publisist Xanlar Həmid Çayrudə həsr etdikləri şeirləri oxudular.

İqtisadçı alim və xeyriyyəçi Arzuman Muradlı aparılan quruculuq işlərini yüksək qiymətləndirdi. Kənddə mini sexlər açıb yeni iş yerləri yaratmaq barədə fikirlərini bölüşdü.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxışında qeyd etdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi "Azərbaycanın hər bir guşəsi, hər bir rayonu, kəndi inkişaf etməlidir. Azərbaycanda gedən uğurlu iqtisadi siyasetin nəticəsinə hər bir vətəndaş hiss etməlidir". Biz bu gün Çayruddada bunun şahidi oluruq.

Dövlətimizin başçısı ucqar dağ rayonu olan Lerikin inkişafına davamlı şəkildə qayğı göstərir, çayrudular doğma rayonun və müstəqil Azərbaycanın tərəqqisine layiqli töhfələr verirlər. İcra hakimiyyəti tərəfindən kəndin inkişafına, tərəqqisinə xüsusi diqqət yetirilir. İcra başçısı iki dəfə kəndə gelib aparılan işlərlə yaxından tanış olduğunu və sakinlərin təşəbbüsünü dəstəklədiyini, rayonun digər kəndlərinin də çayruduların təşəbbüsünə qoşulacağını bildirdi.

Bu gün Çayrud inkişaf yolundadır. Sakinlər sabaha inamlı, ümidi baxırlar. Əmindiirlər ki, kəndin sabahi daha gözəl, həyat daha firavan olacaqdır.

Əlisəfa HƏSƏNOV,
"Respublika".

Azərbaycan Respublikasının Prezidenti yanında Küləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduğun keçirdiyi müsabiqəyə təqdim etmək üçün.